

**AZƏRBAYCAN RESPUBLİKASININ
AUDİTORLAR PALATASI ŞURASININ
QƏRARI**

Bakı şəhəri

№296/4

29 dekabr 2017-ci il

**Məcburi auditdən yayınmanın qarşısının alınması ilə bağlı tədbirlərin
həyata keçirilməsi barədə**

Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, “Auditor xidməti haqqında” və “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanunlarına uyğun olaraq, habelə “Azərbaycan Respublikasında auditor xidmətinin inkişaf konsepsiyasında (2012-2020-ci illər)” nəzərdə tutulmuş tədbirlərin və Auditorlar Palatasının 2017-ci il üzrə iş planının 1.16-cı “Məcburi auditdən yayınmanın qarşısının alınması ilə bağlı tədbirlərin həyata keçirilməsi” bəndinin icrası ilə əlaqədar olaraq Məhkəmələrlə iş və inzibati protokollar şöbəsi (E.İbrahimov) tərəfindən hazırlanmış hesabatı müzakirə edərək Auditorlar Palatasının Şurası

QƏRARA ALIR:

1. “Məcburi auditdən yayınmanın qarşısının alınması ilə bağlı tədbirlərin həyata keçirilməsi” barədə hazırlanmış hesabat nəzərə alınsın (əlavə olunur).

2. Palatanın məhkəmələrlə iş və inzibati protokollar şöbəsinə (E.İbrahimov) və Palatanın şurası yanında Milli auditə dəstək və məcburi audit üzrə komitəyə (Z.Hüseynov) tapşırılsın ki, 2017-ci maliyyə ili üzrə məcburi auditdən yayınan təsərrüfat subyektlərinin aşkar edilməsi üçün həyata keçiriləcək tədbirlərin plan-qrafiki hazırlansın.

3. Məhkəmələrlə iş və inzibati protokollar şöbəsinə (E.İbrahimov) tapşırılsın ki, iki həftə müddətində bu hesabatla dair hazırlanmış məqalənin vergilər və iqtisadiyyat qəzetlərində dərc etdirilməsini təmin etsin.

4. Auditorlar Palatasının rəhbərliyinə və müvafiq struktur bölmələrinə (N.Talıbov, M.Abbasov, S.Gülməmmədov, E.İbrahimov, R.Cəfərli) tapşırılsın ki, məcburi auditdən yayınmanın qarşısının alınması istiqamətində müvafiq dövlət qurumları ilə əlaqələrin gücləndirilməsi təmin etsinlər.

5. Sədrin elmi-metodik məsələlər üzrə müşaviri N.Talıbova, Maliyyə və təsərrüfat idarəsinə (V.Rəhimov), Məhkəmələrlə iş və inzibati protokollar şöbəsinə (E.İbrahimov), Milli auditə dəstək və məcburi audit üzrə komitəyə (Z.Hüseynov) və sərbəst auditor A.Cəfərova tapşırılsın ki, bir ay müddətində Auditor təşkilatları və sərbəst auditorlar tərəfindən bağlanmış müqavilələrin və təqdim edilmiş auditor hesabatlarının elektron qeydiyyatı sisteminin yaradılması üçün təkliflərini hazırlayıb təqdim etsinlər.

6. Məhkəmələrlə iş və inzibati protokollar şöbəsinə (E.İbrahimov), Analitik informasiya və təhlil şöbəsinə (R.Cəfərli) tapşırılsın ki, məcburi auditdən yayınmanın qarşısının alınması ilə bağlı məlumatların və həyata keçiriləcək tədbirlərin mütəmadi olaraq iqtisadiyyat və audit elektron qəzetində yerləşdirilməsini təmin etsinlər.

7. Bu qərarın və hesabatın mətninin Palatanın internet sahifəsində yerləşdirilməsi təmin edilsin.

ŞURANIN SƏDRİ

V.NOVRUZOV